

FİRUDİN RZAYEV

NAXÇIVANIN QƏDİM OYKONİMLƏRİNDE ARXASIRA VƏ ÖNSİRA SAİTLƏRDƏ FONETİK HADİSƏLƏR

Məqalədə m.ö. minilliklərə aid qədim Naxçıvan oykonimlərində öz izlərini saxlamış qədim dövr arxasira və önsıra saitlərin yerdəyişməsindən bəhs olunur. Bu mövzu dövrümüzə qədər tədqiq olunmamış, bəzi tədqiqatlar da səthi yer almışdır. Məqalədə yer alan bu qədim səsəvəzlənmələr xeyli sayda türk dili dialeklərində bu gün də işlənməkdədir. Burada dilimizin tarixi təkamülünün izləri, adlardakı söz köklərində ilkin a≈ə, e≈i, a≈o, o≈u kimi saitlərin fonem-səs yerdəyişmələri müqayisəli təhlil olunur. Bu qədim səs yerdəyişmələri əsasən prototürk tayfalarının dialekt fərqləri ilə bağlı olmuşdur. Tədqiqat zamanı bu quruluşda olan fonem-səs və hərfərin leksik mənalarının ümumtürk arealında təkrarı da nümunələrlə əsaslandırılır.

Məqalədə Naxçıvan toponimik sistemindəki bu qədim səsəvəzlənmə formalarının müasir türk dialektlərində də təkrarı elmi faktlarla sübut olunur. Müqayisəli təhlillər zamanı yeni elmi nəticələr də əldə edilir.

Açar sözlər: Naxçıvan, oykonimlər, arxasira və önsıra saitlər, a≈ə, e≈i, a≈o, o≈u kimi səsəvəzlənmələr.

Qədim sivilizasiya mərkəzlərindən və türklərin ana yurdlarından biri olmuş Naxçıvan ərazisi, burada qədim mədəniyyət nümunələri ilə yanaşı, m.ö. VI-I minilliklərə aid olan türk tayfa adlı məntəqə adlarında – etnooykonimlərdə, eləcə də digər adlarda fonetik hadisələri günümüzə qədər yaşatmış, öz izlərini o dövr yazılı abidə mətnlərində də qorumuşdur. Biz müasir türk dillərinə diqqət etdikdə eyni halların ümumtürk dillərində bu gün də davamını, təkrarını müşahidə edirik.

Ümumtürk dialektlərində danışıqlar və yazınlarda bu istiqamətdə xarakterik olan səsəvəzlənmələr-paralelliklər, A.Axundov, A.Qurbanov, A.Babayev, N.Məmmədov, T.Hacıyev, M.Şirəliyev və başqalarının tədqiqatlarında geniş araşdırılmış, bu tipli fonetik hadisələr haqqında geniş məlumatlar verilməklə, xeyli nümunələr göstərilmiş, lakin burada m.ö. minilliklərə dair bu fonetik hadisələr mövzusuna toxunulmamışdır. Bu araşdırma larda əsasən **arxasira** və **önsıra** saitlərin, bir-birini əvəzləməsi hadisələrinin şərhləri və dialektlərdən nümunələr geniş yer almışdır ki, onların ilkin formaları qədim Naxçıvan oykonimlərində də müşahidə edilir.

Diqqət etsək, Azərbaycan, eləcə də türkmən, başqırd, tatar, qazax, qırğız, uyğur, altay və s. dillərdə fonetik təzahürlərdən biri sait, samit, eləcə də bunlar arasında sonor samitlərin əvəzlənmə hadisələridir. Biz ümumiyyətlə sait səslərdəki yerdəyişmələri ümumtürk dil quruluşlarında da izləyirik [3, s. 124-129; 8, s. 41-8] ki, bu dillər arasındaki fonetik dəyişmələrin eyniliklə təkrarları ümumilikdə türk dillərinin eyni mənşədən və kökdən gəldiyini sübut edir.

Naxçıvan oykonimlərində sait səslərdə arxasira və önsıra saitlərin, bir-birini əvəzləməsi m.ö. VI-I minilliklər as, türükü, kuti, hürrü, kassi, kəngər, sak, manq, oğuz, skif və s. tayfalarla bağlı etnooykonimlərdə müşahidə olunur. Fikrimizcə, bunun tayfa dillərindəki dialekt variantlarından irəli gəldiyini ehtimal etmək olar. Fonetik hadisələrdəki bu əlamətlər dilimizin qədim bir dövrdə formalasdığını sübut edir ki, bu da Strabonun Asər-Azər tüklərinin m.ö. VI minillikdə əlisbaya sahib olduğu haqqındaki məlumatını tam olaraq təsdiq edir [7, s. 137]. Naxçıvanın qədim etnooykonimlərində təkrarlanan bu fonetik hadisələrin ümumtürk fonetikasında bu gün də müşahidə olunması, bu dilin və səslərin-hərfərin As türklərindən digər türklərin dilinə adladığının da göstəriciləri kimi təsdiq oluna bilər. Bu baxımdan biz Naxçıvan əhalisinin etnogenezində iştirakçı olmuş m.ö. V-I minilliklərə aid tayfa adlı oykonimlərdəki saitlərlə bağlı səsəvəzlənmələrə elmi baxımdan diqqət etmək istərdik.

Qeyd edək ki, türk dillərində arxasına və önsıra saitlərin bir-birini əvəzləməsi fonetik hadisəsinə geniş arealda rast gəlirik. Adlarda qeydə alınan **a~ə**, **a»e**, **a~i** kimi fonetik hadisələr Naxçıvanda yaşamış qədim As, Kas, Tal, Maq kimi türklərə aid məntəqə adlarında **Asni-Əsni**, **Kasil-Keçil**, **Kasak-Kisək**, **Talsan-Telsin**, **Talyak-Tilyak**, **Maquru-Meqri** kimi məntəqə adlarında təsadüf edilir. Bu adlardakı fonetik hadisələrdə həm də **i~ə**, **u»i** kimi arxasına və önsıra saitlərlə yanaşı, qalın və incə saitlərin də bir-birini əvəzləməsi müşahidə olunur. Azərbaycan, o cümlədən də Naxçıvan ərazisində bu səsdəyişimi Culfa və Ordubad dialektlərində **xalça-xəlçə**, **qəmiş-qamış-kamış**, **qamçı-qəmçi**, **şarif-şərif** və s. şəkillərdə rast gəlinir [5, s. 181]. Ümumtürk arealında isə bu səsəvəzlənmələr əsasən turkmən, başqırd, tatar qazax, qırğız türklərinin dillərindəki **vətən-vatan**, **zərər-zarar**, **ədalət-adalat**, **adam-ədam**, **xalça-xəlçə**, **səs-səs-çəç**, **yardım-yərdəm-jirdəm-yardəm** kimi sözlərdə də bu fonetik hadisəni izləyirik [3, s. 728-729, 940-941, 968-969, 1008-1009].

Eyni arxasına saitlərin önsıra saitlərin əvəzləməsi fonetik hadisəsində təsadüf edilən **ə»a**, **e~a**, **a~o**, **o~a**, **a~ə**, **a~e**, **i~ə** səsəvəzlənmələri ilə qədim türk boyları Kəngər, Gel, Sak, Kol, Arizant, Partagen, Kimmer tayfalarının adını daşıyan etnooykonimlərdə də izləyirik. Burada qədim türklərinin adını daşıyan **Kəngər-Kanagir**, **Gel-Gal**, **Sak-Zoq**, **Kolkənd-Kalkənd**, **Arizni-Ərəzin**, **Partaq-Bertaq**, **Kimmera-Kamura** məntəqə adlarında bu səsəvəzləməsi hadisələri müşahidə edilir [6, s. 528, 531]. Qeyd edək ki, uyğur, özbək, yakut və digər türk dillərində **darğa-dorğa**, **araba-orba**, **ol-al**, **bar-bor** kimi sözlərdə, türklərdə **əşk** sözü turkmən, uyğur dillərində “işk” kimi işlənir [3, s. 30-33, 42, 421-422], eləcə də Azərbaycanın Bakı, Naxçıvan, Masallı, Qazax bölgələri dialektlərində də “**darğa-dorğa**”, **naxoş-noxoş**, **camış-comuş**, **hava-hova** kimi dialekt variantlarında müşahidə olunur [8, s. 40-41]. Yeri gəlmışkən qeyd edək ki, biz adlarda yer alan **O** saitini təkcə sait səs kimi deyil, həm də qədim yazılı salnamələrdə bir leksik vahid olduğunu da nəzərə almalıyıq ki, əski dövr yazılarında **O** saiti ayrıca olaraq “binə, yurd yeri” mənasında da izah olunurdu [9, s. 122].

Qeyd edək ki, **a»i** kimi arxasına saitlərin önsıra saitlərini əvəzləməsi fonetik hadisəsinə biz həm də m.ö. II-I minilliyyə aid qədim Sak və Madiya tayfası Partagen türklərinin adı ilə bağlı **Sakəm-Şikəm** və **Paragen-Pirəgen** məntəqə adlarında rast gəlirik. Bu fonetik hadisə ümmülikdə müasir türk arealı dialektlərində az müşahidə olunur. Azərbaycanın yalnız Qazax, Muğan dialektlərində bu hadisəyə **alaq-alık**, **yalaq-yalık**, formasında rast gəlirik [8, s. 41]. Ümumtürk dialektlərinə geldikdə isə, göstərilən fonetik hadisə Orta Asiya türklərindən turkmən və uyğur dillərində dialekt variantı ilə işlənən **əşk-işk**, **ata-əti** kimi sözlərdə, eləcə də əsasən qazax, başqırd türklərində **atılmaq-atlıv**, **aldanmaq-aldanıv**, **ağarmaq-ağarıv** kimi ifadələrində təsadüf olunur [3, s. 8-9, 30-33].

Türk dilləri üçün xarakterik olan önsıra arxasına saitlərin bir-birini əvəzləməsi hadisəsi, Naxçıvan etnooykonimləri içərisində **a~u**, **a~ə**, **u~a**, **a~ü** fonetik səsəvəzlənmələr ilə müşahidə olunur və bu hal ümumtürk dialektlərində də yer alan bir fonetik hadisədir. Bu səsəvəzlənmə hadisəsi m.ö. V-II minilliklər tarix səhnəsində olmuş Kas, Şu, Kəngər, Pal, Tal, türkləri ilə bağlı etnooykonimlərdə özünü göstərir. Naxçıvan oykonimlərində **Ankas-Əngus**, **Şuta-Şada**, **Kanqli-Künlü**, **Pal-Pul**, **Palasub-Püləsuv**, **Talud-Tulud** kimi xeyli sayda adlarda bu fonetik hadisəyə təsadüf edirik ki, burada dilin ilkin çağlarında fonetik hadisələrin qədim türklərdən öz varislərinə adlaması versiyası da özünü təsdiq etmiş olar [5, s. 181-183]. Onu da qeyd edək ki, 1350-1780-ci illər arası arxiv sənədlərində yer alan adlar, ola bilsin ki çar və sovetlər Rusiyası dövrü sənədlərin üzlərinin köçürülməsi zamanı da təhrif olunmuşlar.

Əgər yuxarıdakı fonetik hadisələrə diqqət etsək, bəzi məntəqə adlarında biz dodaqlan-

mayan önsıra saitin dodaqlanan arxasıra saiti **ażü** şəklində əvəzləməsi ilə də rastlaşırıq. Bu cür fonetik əvəzlənmə hadisəsinə mənbələrdə kəngərlərə bağlı **Kanqli-Künlü**, maqlarla bağlı **Ərmaq-Ərmük**, şiraklarla bağlı **Şaranab-Şürənab** məntəqə adlarında rast gəlirik. Biz şirakların **Şar** tanrı adının Şirak tayfa adında da təkrarını qeyd etmişik və burada **Şürənab** məntəqə adında sözün **Şür** formasındaki yazılışı təbii ki, dialekt fərqi olmuşdur. Az təsadüf olunan bu cür fonetik hadisə başqırd, tatar dialektlərində *axsamaq-akhaiü-aksaiü* kimi dialekt fərqləri ilə müşahidə olunur [3, s. 12-13].

Ümumilikdə yuxarıdakı bütün adlarda qeydə alınan səslərin əvəzlənməsi hallarına diqqət etdikdə, burada həm də dodaqlanan və dodaqlanmayan saitlərin bir-birini əvəzləməsi hadisəsi ilə də qarşılaşıraq ki, bu hal təkcə oykonimlərdə deyil, eyni zamanda ümumtürk dialektlərində də təkrarlanır. Bu səsəvəzlənmə dialektologiyaya bağlı elmi əsərlərə müqayisəli yanaşdıqda, ümumtürk arealında “yuvan-yavan”, “Cuvad-Cavad”, “açmaq-aşuv”, “axmaq-aşuv” şəkillərində həm qazax, tatar, turkmənlərdə, həm də Azərbaycanın Qazax, Göyçə, Corat ləhcələrində müşahidə olunur [3, s. 4; 8, s. 41-43, 80]. Bu hala biz m.ö. II-I minilliklər Naxçıvan əhalisinin etnogenezində iştirakçı olmuş maqlarla bağlı **Muğanlı, Muğan** etnooykonimlərinə də təsadüf edirik. Azərbaycanın Göyçə, Qazax, Saray, Corat və s. bölgələrində də biz eyni olaraq *yavan-yuvan, Cavad-Cuad* kimi sözlərdə bu səsəvəzlənmənin təkrarını izləyirik ki, eyni hal ümumtürk fonetikasında da yer alır [8, s. 40-41].

Naxçıvanın m.ö. minilliklərə aid etnooykonimlərində biz arxasıra **e, ə, i, ü** saitlərinin də **əzə, əzi, əzü** variantlarında bir-birini əvəzləməsi halları ilə qarşılaşıraq. Bu fonetik əvəzlənmələrə m.ö. VI-I minilliklərlə bağlı etnooykonim və oykonimik adlarda da təsadüf edirik. Adların quruluş formalarına diqqət etdikdə, burada as, türükü, kəngər, kimmer, gel, şirak və s. türklərlə bağlı **Ərbilas-Ervilas, Türkki-Tərəkə, Kənqər-Kanager, Kimmer-Qəmərli, Gelkənd-Gəlkənd, Sakər-Çaker** kimi xeyli sayıda məntəqə adları bu tipli fonetik hadisələri özündə əks etdirir. Burda biz **E** və **I** saitlərinin qədim türk dili sözlüklerində həm də leksik mənalı söz olaraq **E**-“olmaq” və “ev”, **I**-“iç” və “nail olmaq” mənalarında isim, fel və yer zərfi kimi işlənməsi ilə də qarşılaşıraq [6, s. 515; 4, s. 167, 223].

Naxçıvan Muxtar Respublikası ərazisinin Şərur, Culfa, Ordubad kimi bölgələrinin dialektlərində bu cür səs əvəzlənmələrinə *fələk-feleh, ərik-erik, şəkil-şikil-şükül, cəviz-ceviz* kimi variantlarda təsadüf edirik [8, s. 40-45]. Ümumilikdə türk dillərinin dialektlərinə müqayisəli nəzər saldıqda isə, bu səsəvəzlənmələr – fonetik hadisələr əsasən turkmən, özbək, tatar, uyğur və b. türklərin dialektlərində *çəkic-çekiç, dəlil-delil, gecə-gece-gice, yaşık-yeşik-yışık* kimi sözlərdə izlənilir [3, s. 120-121, 158-159, 258-259]. Bu fonetik hadisə demək olar ki, ümumtürk dilləri üçün xarakterik olan fonetik hadisələrdəndir ki, bu da türk dillərinin eyni kökdən gəlməklə sonrakı dövrlər dialekt variantları ilə fərqləndiyini qoyur.

Biz Naxçıvan oykonimlərində göstərilən fonetik hallardan fərqli olaraq **iżə** səsdəyişimi ilə də qarşılaşıraq ki, bu oykonimlərdə az təsadüf edilən bir səsəvəzlənmədir. Bu fonetik hadisə əsasən kuti, uti, şirak türklərinin adını daşıyan **Kuti-Keytə, Utilizi-İtilicə, Şirak-Şərək** kimi məntəqə adları etnooykonimlərdə müşahidə olunur. Bu cür səsəvəzlənmə Naxçıvanın demək olar ki, bütün dialektlərində Şərur, Sədərək, Şahbuz, Culfa, Ordubad kimi ərazilərin *xingəl-xəngəl, xinə-xənə* kimi az-az sözlərində günümüzdə də işlənməkdədir. Belə fonetik hadisələr ümumtürk dilləri üçün də xarakterik olan dil hadisəsidir. Biz buna başqırd, tatar dialektində *icad-əcəd-ecad, için-için-iştən-iştən, iydə-aydə* kimi sözlərdə təsadüf edirik [3, s. 367-368, 370-371].

Türk dillərində **üzə, əzü, özü** dil önü və dil arxası saitlərin, o cümlədən də dodaqlanan və dodaqlanmayan saitlərin bir-birini əvəzlənməsi fonetik hadisələrinə də təsadüf edirik. Bu hal oğuzların **Düğər** tayfa adı ilə bağlı **Düğər-Dayırlı** və **Ürəkir-Ərəkur** kimi məntəqə adlarında təsadüf olunur. Naxçıvanın Şahbuz bölgəsinin Biçənək, Nursu, Culfa bölgəsinin Əbrəqunus, Bənəniyər, Xanağa Xoşkeşin, Əlincə və s. kəndlərinin dialektlərində *küçəyə-küçüyə*, *küpəyə-küpüyə*, *cücəyə-cücüyə* kimi sözlərdə, bununla bərabər Şərur, Culfa, Ordubad, eləcə də Qazax, Muğan dialektlərində *kürəmək-kürümək*, *ölkəyə-ölküyə* kimi ifadələrdə bu səsəvəzlenmə hadisəsini izləyirik [2, s. 39; 8, s. 41]). Yalnız qazax, qırğız, türkmən şivələrində biz bu fonetik hadisəni *örtü-örtə-orta*, *yürümək-yorümək*, kimi işlənməsinə təsadüf edirik [3, s. 664-665]. Ümumtürk dialektlərində bu fonetik hadisə başqırd, tatar, uyğur dillərində tam fərqli şəkildə olaraq, *ölçəv-ölçəm-ülsəv*, *öküz-üküz* kimi tələffüz edilir ki, bu da dialekt fərqlərindən irəli gəlir [3, s. 676-677]. Ümumən bu fonetik hadisə ümumtürk dilləri üçün az xarakterik olan dil hadisələdir.

Maraqlı fonetik hadisələrdən biri də **o~ö, o~u, o~ü, u~ü** kimi dodaqlanan saitlərin bir-birini əvəzləməsi hadisəsidir. Türk dialektlərində az təsadüf olunan bu fonetik hadisə Naxçıvan ərazisində mövcud olmuş Şu, Koman, Dor, Oğuz, Budi türkləri ilə bağlı **Şulaq-Solaq**, **Şukar-Şükər**, **Şusut-Süzüt Komanbulaq-Kümanbulaq**, **Doranlı-Dürənli**, **Oğuzbatur-Öküzbatur**, **Oğuzlu-Öküzlü**, **Budili-Büdüllü**, kimi etnooykonimlərdə müşahidə edilir. Qeyd edək ki, Ümumən ümumtürk, eləcə də Azərbaycan dilində qeydə alınan bu səsəvəzlenmə hadisəsi Azərbaycanın Muğan, Qax, İsmayılli, Qazax, o cümlədən də Naxçıvanın Şərur, Babək, Ordubad və Culfa dialektlərində xeyli sayıda *oynamaq-öynəməx-öynəmək*, *soyuq-söyüx-söyüx*, *huş-huş*, *hinduşqa-hündüşqa-hundüşqa*, *tuman-toman*, *qaymaq-quymax-qoymax*, *yovşan-yuvşan* kimi ifadələrdə müşahidə olunur [8, s. 41]. Bu hal eyni zamanda Türkiyədə Anadolunun şimal-şərq bölgələrində *golge-gölge*, *dokmek-dökme* kimi müşahidə olunur [8, s. 41-42]. Bu fonetik hadisə Ərzurum dialektlərində də *öküz-öküz*, *ortü-örti* kimi ifadələrdə təkrarlanır [1, s. 247, 249]. Biz qırğız, özbək, qazax, uyğur, tatar, türkmən dillərində bu fonetik hadisələri *orak-urak-ürak*, *orman-urman-ürman*, *uyumaq-övmaq-uvkalav-uvötmaq* yazılışlarında rast gəlirik [3, s. 663-667].

Bura qədər olan istər arxasına və önsərə, istərsə də dodaqlanan və dodaqlanmayan saitlərlə bağlı bütün bu fonetik əvəzlənmələrə diqqət etdikdə, bu fonetik hadisələrin dilimizin hələ qədim dövrlərdə dialekt və fonetik variantlarında müşahidəsi qədim dil quruluşumuzun tarixi prosesləri adlayaraq təkmilləşdiyinin sübutudur. İstər etnooykonimlərin yaranma formaları və bunlardakı tayfa adları, istərsə də etnooykonimlərin quruluşundakı kök və şəkilçi sabitliyi, eləcə də ümumtürklərə eyniliyi dilin bir tayfa ittifaqında formalaşdırığının danılmaz faktlarıdır. Bütün bu elmi göstəricilər Azərbaycan prototürk və müasir dilinin kök və flektiv dillərdən daha öncə tarix səhnəsində olduğunu sübut edir. Bununla bərabər m.ö. VI-III və II-I minilliklərdə qədim Naxçıvan ərazilərində tarix səhnəsində olmuş göstərilən prototürklərin dil quruluşlarındakı fonetik hadisələrin ümumtürk arealında da təkrarının zaman nəzərə alınmaqla deyə bilərik ki, ilk tarixi köçlər cənubdan, bu qədim ərazilərdə şimala doğru olmuş, tədricən tayfa dilləri arasında dialekt fərqləri meydana gəlmışdır.

ƏDƏBİYYAT

1. Gemalmaz E. Erzurum ili ağızları. III c., Ankara: Ankara Universitesi Basimevi, 1995, 381 s.
2. Əliyeva N. Azərbaycan dilinin Şahbuz şivələri. Bakı: Elm və təhsil, 2012, 192 s.

3. Karşılaştırmalı Türk Lehceleri Sözlüğü. I c., Ankara: Kültür Bakanlığı, 1992, 1183 s.
4. Kaşgari M. Divanü lügat-it-türk. Dizini “ENDEKS”, Ankara: Basimevi, 1985, 887 s.
5. Rzayev F.H. Naxçıvan əhalisinin etnogenezi tarixindən (miladdan öncə VI-III minilliklər). I c., Bakı: ADPÜ-nun mətbəəsi, 2013, 528 s.
6. Rzayev F.H. Naxçıvan əhalisinin etnogenezi tarixindən (miladdan öncə VI-III minilliklər). II c., Bakı: ADPÜ-nun mətbəəsi, 2017, 588 s.
7. Страбон. География в 17 книгах / Пер. статья и комментарий Г.А.Стратановского. Москва: Наука, 1964, 941 с.
8. Şirəliyev M.Ş. Azərbaycan dialektologiyasının əsasları. Bakı: Maarif, 1967, 420 s.
9. Oğuz Y., Tuncay B. Türkün gizli tarixi. Bakı: Apostrof, 2009, 496 s.

AMEA Naxçıvan Bölməsi

E-mail: firudinrzayev@gmail.com

Firudin Rzayev

PHONETIC PHENOMENA IN BACK AND FRONT VOWELS IN ANCIENT NAKHCHIVAN OIKONYMS

The paper discusses the alternation of the ancient vowels of the back and front row, which has preserved its traces in the Nakhchivan oikonyms dating back to millennia BC. This topic has not yet been fully studied, and it is superficial in some studies. However, these ancient alternations of sounds discussed in the article are still found in many Turkish dialects. It analyzes the traces of the historical evolution of our language, makes a comparative analysis of the phonemic-sound alternations of initial vowels, such as $a \approx e$, $e \approx i$, $a \approx o$, $o \approx u$ in the roots of proper names. These ancient alternations occurred mainly due to the dialectal differences of the proto-Turkic tribes. Examples revealed during the study also confirm the commonality of the lexical meanings of phonemes-sounds and letters in this structure for the common Turkic space.

In the paper, the commonality of these ancient sound forms in the toponymic system of Nakhchivan in modern Turkic dialects is confirmed by scientific facts. Furthermore, the comparative analysis yielded new scientific results.

Keywords: *Nakhchivan, oikonyms, front and back vowels, phonetic changes $a \approx e$, $e \approx i$, $a \approx o$, $o \approx u$.*

Фирудин Рзаев

ФОНЕТИЧЕСКИЕ ЯВЛЕНИЯ В ГЛАСНЫХ ЗАДНЕГО И ПЕРЕДНЕГО РЯДА В ДРЕВНИХ НАХЧИВАНСКИХ ОЙКОНИМАХ

В статье рассмотрено чередование древних гласных заднего и переднего ряда, сохранившее свои следы в нахчivanских ойконимах, датируемых тысячелетиями до н.э. Данная тема до сих пор не изучена полностью, а в некоторых исследованиях она носит поверхностный характер. Эти древние чередования звуков, рассмотренные в статье, до сих пор встречаются во многих турецких диалектах. Здесь анализируются следы исторической эволюции нашего языка, сделан сравнительный анализ фонемно-звуковых че-

редований начальных гласных, таких как $a \approx e$, $e \approx i$, $a \approx o$, $o \approx u$ в корнях имен собственных. Данные древние чередования произошли в основном из-за диалектных различий прототюркских племен. Повторение лексических значений фонем-звуков и букв в этой структуре на общетюркском пространстве в ходе исследования также подтверждается примерами.

В статье повторение этих древних звуковых форм в топонимической системе Нахчывана в современных тюркских диалектах подтверждается научными фактами. При сравнительном анализе получены новые научные результаты.

Ключевые слова: *Нахчыван, ойконимы, гласные переднего и заднего ряда, фонетические изменения $a \approx e$, $e \approx i$, $a \approx o$, $o \approx u$.*

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

**Daxilolma tarixi: İlk variant 29.06.2021
Son variant 27.07.2021**